

Forum Azərbaycanın regionda sülhyaratma təşəbbüslərini alqışladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-18-də “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində parlaq, dərin məzmunlu nitq söyləmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, çağdaş dünyada fundamental dəyişikliklər baş verir. Bu dəyişikliklər, hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir.

Təbii ki, hər bir sivil ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropa və dünyanın bir çox qaynar nöqtələrində baş verən gərgin proseslər barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir.

Prezident İlham Əliyev forumdakı nitqində daha sonra demişdir: “Azərbaycan



müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir”. Azərbaycan Cənubi Qafqazı sabit, dayanıqlı inkişaf edən bölgə kimi görmək istəyir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Xüsusilə Ermənistanın işğalı səbəbindən region son 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.

Bəli, Cənubi Qafqaz sülh, dostluq və əməkdaşlıq meydanına çevrilə bilər. Təqdirəlayiq haldır ki, forum Azərbaycanın regionda sülhyaratma təşəbbüslərini tamamilə təqdir etdi və alqışladı.

Əfrəhim TƏHMƏZOV,
politoloq, ehtiyatda olan
ədliyyə polkovniki